

DÖVLƏTİN REGIONAL SİYASƏTİ»

Qrup 76 Əmiraslanov Azər

1. .Regional iqtisadiyyatın mahiyyəti.
2. Regional iqtisadiyyat elminin inkişaf mərhələləri.
3. Region iqtisadiyyatı fənninin predmeti.
4. Regional iqtisadiyyat elminin formalaşması.
5. Regional iqtisadiyyatın metodoloji istiqamətləri.
6. İnzibati-təsərrüfat regionlarının məzmunu və mahiyyəti.
7. Rusiyada və xaricdə qəbul olunmuş region formaları.
8. İqtisadi-ərazi vahidlər.
9. Regionların əsas əhəmiyyətləri.
10. Regionun ixtisaslaşmasının göstəriciləri.
11. Regionların kompleks inkişafı göstəriciləri.
12. Regional iqtisadi tədqiqat metodları.
13. Taksonlaşma metodunun mahiyyəti.
14. İqtisadi-coğrafi tədqiqatlar metodunun mahiyyəti.
15. Sistemli təhlil metodunun mahiyyəti.
16. Sistemləşdirmə metodunun mahiyyəti.
17. Balans metodunun mahiyyəti.
18. İqtisadi-riyazi modelləşdirmənin mahiyyəti.
19. Məhsuldar qüvvələrin yerləşdirilməsinin variant metodunun mahiyyəti.
20. «Model» regionlar.
21. Regional iqtisadiyyatın formalaşdırılmasının siyasi-hüquqi əsasları.
22. Regional iqtisadiyyatın hüquqi əsasları.
23. Regional siyasət milli-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi.
24. Regional siyasətin əsas obyektləri: istehsal, sosial, pul-maliyyə.
25. Regional siyasətin əsas funksional formaları

Makroiqtisadi tənzimləmə

Əhmədov Məhiş

qrup 30 64 76 840

1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi, mahiyyəti və vəzifələri.
2. İqtisadiyyatın dövlət tənzimlənməsinin vəzifələri
3. Dövlətin iqtisadiyyata müdaxiləsinin əsas istiqamətləri.
4. İqtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları.
5. İqtisadiyyatın dövlət tənzimlənməsinin konsepsiyaları və modelləri.
6. İqtisadiyyatın dövlət tənzimlənməsinin modelləri.
7. İqtisadiyyatın tənzimlənməsi metod olan tələblər.
8. İqtisadiyyatın tənzimlənməsi formalarına olan tələblər.
9. İqtisadiyyatın tənzimlənməsinin birbaşa və dolaylı metodları.
10. Texniki tənzimləmə dövlət tənzimlənməsinin forması kimi.
11. Dövlətin iqtisadiyyatı idarəetmə və təsir vasitələri
12. Müqavilələrin bağlanması zamanı ikili qiymət üsulları
13. İqtisadiyyatın dövlət tənzimlənməsi ilə dövlətin iqtisadi siyasətinin əlaqəsi.
14. İqtisadi siyasətin məqsədləri və onun reallaşdırılması mərhələləri.
15. İqtisadi siyasətin reallaşdırılması mərhələləri.
16. İqtisadi siyasətin reallaşması subyektləri
17. Dövlət mülkiyyətinin və bölməsinin tənzimlənməsi
18. Dövlət mülkiyyətinin idarədilməsinin səmərəliliyinin qiymətləndirilməsi
19. Dövlət mülkiyyəti funksional təyinatı
20. Dövlətin rolu, onun mülkiyyətinin idarədilməsi səbəblərlə
21. Dövlət mülkiyyətinin idarədilməsi metodları
22. Gəlirlərin tərkibi
23. İqtisadiyyatda dövlət bölməsinin rolu və həcmnin ölçülməsi
24. Makroiqtisadi proqnozlaşdırma, prinsipləri, proqnozların növləri və onların tətbiq sahələri
25. Makroiqtisadi proqnozlaşdırma və onların tətbiq sahələri
26. Makroiqtisadi prinsipləri və onların tətbiq sahələri
27. Planlaşdırma iqtisadi siyasətin əsaslandırılması metodu kimi.

28. İndikativ planlaşdırma, onun xüsusiyyətləri